

## Baytarlıq-sanitariya tədbirləri



Dezinfeksiya-xəstəlik törədicilərinə qarşı, dezinfeksiya-gənələr və həşəratlara və deratizasiya-gəmiricilərə qarşı aparılan baytarlıq tədbirlərindən ibarətdir. Dezinfeksiya vasitələri xüsusi ayrılmış otaqda təlimata uyğun saxlanmalıdır.

Qeyd: Vətəndaşların müraciəti əsasında ferma daxilində və fermaətrafı ərazilərdə aparılan dezinfeksiya, dezinfeksiya və deratizasiya tədbirləri baytarlıq xidmətlərinin tariflərinə uyğun tənzimlənir. Xüsusi təhlükəli xəstəliklərə aparılan dezinfeksiya işləri isə dövlət vəsaiti hesabına həyata keçirilir.

1.	<b>Heyvanların dehelmintizasiyası, obyektlərin dezinfeksiyası, dezinfeksiyası, deratizasiyası (məcburi dezinfeksiya, dezinfeksiya və deratizasiya və dövlət sərhədinin buraxılış məntəqələrində nəqliyyat vasitələrinin dezinfeksiyası istisna olunmaqla) və heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) ekspertizası</b>		
1.1.	<b>Heyvanların parazitlərə qarşı işlənməsi (qırılması, duş qurğusunda çimildirilməsi) və dehelmintizasiyası</b>		
1.1.1.	iribuynuzlu heyvanlar	1 baş	2,00
1.1.2.	xırdabuynuzlu heyvanlar	1 baş	2,00
1.1.3.	donuzlar	1 baş	1,00
1.1.4.	itlər və pişiklər (sahibsiz itlər və pişiklər istisna olmaqla)	1 baş	30,00
1.1.5.	vəhşi heyvanlar, sirk və zoopark heyvanları	1 baş	50,00
1.2.	<b>Dövlət baytarlıq nəzarəti obyektlərinin dezinfeksiyası, dezinfeksiyası və deratizasiyası</b>		
1.2.1.	heyvan mənşəli məhsulların və xammalın dezinfeksiyası		

1.	bir partiya yumurta 1000 (daxil olmaqla) ədədə qədər	1 əməliyyat	5,00 (və hər əlavə 10 ədəd üçün 0,05)
2.	bir bağlama yun	1 əməliyyat	5,00
1.2.2.	yoluxucu xəstəliklərin törədicilərinin keçməsinə səbəb ola bilən nəqliyyat vasitələrinin dezinfeksiyası		
1.	minik avtomobilləri	1 ədəd	5,00
2.	yük avtomobillərinin yük götürən sahəsi	1 m <sup>2</sup>	0,60
1.2.3.	vaqonların və gəmilərin dezinfeksiyası (dərman vasitəsindən, dozasından və sahəsindən asılı olaraq)		
a	1-ci kateqoriya (yoluxucu olmayan heyvan xəstəlikləri ilə əlaqədar)	1 m <sup>2</sup>	2,00
b	2-ci kateqoriya (yoluxucu xəstəliklərin siyahısına daxil edilmiş xüsusi təhlükəli heyvan xəstəlikləri istisna olmaqla, digər yoluxucu xəstəliklər ilə əlaqədar)	1 m <sup>2</sup>	2,50
c	3-cü kateqoriya (yoluxucu xəstəliklərin siyahısına daxil edilmiş xüsusi təhlükəli heyvan xəstəlikləri ilə əlaqədar)	1 m <sup>2</sup>	3,00
1.2.4	obyekt, bina və ərazilərin dezinfeksiyası, dezinfeksiyası və deratizasiyası		
a	baytarlıq sahəsində fəaliyyət göstərən obyektlərin dezinfeksiyası (heyvan mənşəli məhsulların istehsalı, emalı, saxlanması yerləri və digər obyektlər)	1 m <sup>2</sup>	0,60
b	heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı, satışı və ya istifadəsi üçün nəzərdə tutulan binaların dezinfeksiyası (heyvan mənşəli məhsullar və xammalın idxalı, ixracı və ölkədaxili hər hansı daşınması zamanı yük anbarı, yükvurma, yükboşaltma vasitələri və yük platformaları)	1 m <sup>2</sup>	0,40
c	baytarlıq sahəsində fəaliyyət göstərən obyektlərin insektisidlərlə dezinfeksiyası	1 m <sup>3</sup>	0,20

d	baytarlıq sahəsində fəaliyyət göstərən obyektlərin gəmiricilərə qarşı deratizasiyası	1 m <sup>3</sup>	0,20
1.3.	<b><i>Heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) ekspertizası</i></b>		
1.3.1.	orqanoleptik müayinə	1 nümunə	12,00